



Orxan PAŞA

II yazı

Arazin o tayında - Qaradağ mahalində saz-söz araşdırmaçıları aparırdı. Yolda qoyun sürüsü otaran ağsaqqal bir adamla ayaqüstü söhbatlaşdı. Onun ata sözü yerində dediyi bir tərəkəmə öydündən oğuzların tarixi kimliyi elə aydın gönürdü ki:

*Əkmə əkin, əylənərsən,  
Baxma bağa, bağlanarsan.  
Min dəvəni, güd qoyunu -  
Bir gün olur, baylanarsan.*

Oğuz atlı mədəniyyətinin tarixi məhiyyətini bundan dəqiq ifadə etmək mümkünürmü?!

\*\*\*

Tarix içindəki ən böyük yanlışlığımız türk dilinin statusunu türk qilincinin səviyyəsinə qaldıra bilməmeyimiz oldu.

\*\*\*

Oğuznamələr... Oğuznaməcilik ənənəsi... və son olaraq da əzəmetli Dədə Qorqud oğuznamələri. Ədəbi-mədəni keçmişimizin ilkin təməli onlardır! Ədəbi - tarixi həyat uzun yüzillər boyunca oğuznaməcilik ənənəsi üzərində daşınır. Ədəbiyyat tariximizi buradan başlayıb üzü bəri gəlməkdən sonra, qaranlıq məchhuluqlarda axtarıraq. Hər şey gözümüzün karşısındadır, ovcumuzun içinde olduğu halda...

\*\*\*

Dədə Qorqud ilk böyük ədəbiyyat adamımızdı. Onu ədəbi şəxsiyyət kimi niyə qəbul etmirik!! O boyda oğuznamələri «düzüb-qoşan» olduğunu - müəlliflik hüququna sahib ədəbi sima statusu daşıdırıǵını ana kitabımızdan döñə-döñə oxuyuruq, yenə də nədənsə çəkinib susuruq.

\*\*\*

Oğuz-türkman babalarımız bu gün bizləri görsələr, yəqin ki, tanışın yaxın durmazlardı. Elə biz də onları. Aman Al-lah, bu qədər də biri-birindən uzaqlaşmaq, yadlaşın-özgələşmək olarmı?!

\*\*\*

Qapı həmişə onu açanı gözləyir, istər gedən olsun, istər gələn...

\*\*\*

Qələm adamı istedaddan məhrum olanda əllaməciliyə güc verir.

\*\*\*

Quşlar ömürlerinin çoxunu göy üzündə keçirirlər, ancaq yuvalarının yer üzündə olduğunu heç vaxt unutmurlar.

\*\*\*

Çay axır... Axıb gedən sular yanından keçidləri dağları, yamacları, ağacları ilk və son dəfə götürürərlər. Eyni su eyni yerdən tək bircə dəfə axa bilir axı! İnsan ömrünün günləri, ayları kimi...

\*\*\*

Susmaq qızıldır, deyirlər. Gör nə qədər var-dövlətimiz variymış...

\*\*\*

Televiziyyada «Musiqi xəzinəsi» verilişini aparırdı. Borçaldan gəlmis səksən beş yaşlı ustاد aşiq Məhəmməd Sadaxlı bir «Dəli Koroğlu» havası oxumaq istədi. Mən qocaman aşığın yaşını nəzərə alıb onu niyyətindən yayındırmaq istədim. Aşiq Məhəmməd israr etdi və qəribədir ki, «Dəli Koroğlu» havasının ayağını - zil məqamını da məharətlə oxunmaqdən çəkinmədi. Mən havanı rahathlıqla oxuyub geri qayıdan aşağı:

- Ustad, çoxmu çətin oldu?! Bu yaşıda səsi zora salmadınız ki!- söyləyərək həyəcanımı gizlətmədim.

Aşiq Məhəmməd zarafatla:

- Yox, oğul, narahat olma, Koroğlu özü kömək elədi, - cavabını verdi.

## Taleyimdən və ürəyimdən keçənlər

\*\*\*

Səni sevdiyimi küləyə söylədim - neçə günlərdi külək yoxa çıxıb. Gözləyirəm, yaz gəlsin, tumurcuqlayan ağaclarə söyləyim.

\*\*\*

*Qan ilə dəstəmaz alıb,  
Yürü, namaza gedəlim! -*

bu möhtəşəm misralara XIV yüzilin Qazi Bürhanəddin bədii istedadı türk bəhadırlıq tarixinin poetik tablosunu həkk edib. Vətən torpaqlarının bölünməzləyi, bütövülüyü, eləcə də sözün geniş mənasında müstəqil dövlətçilik düşüncəsi bu yənilməz misralara köklənməlidir!

\*\*\*

Hər yerin adamı o yerin daşına, torpağına, ağaçına, suyuna oxşayıր.

\*\*\*

Heç bir nəzəriyyə bədii ədəbiyyat yaratır. Yarada da bilməz. Həqiqi ədəbiyyat işi bədii olduğu qədər də təbii prosesdir. Bu məsələdə «istedad» dediyimiz İlahi dərgahə bağlı olan sirli «haqq vergisi»nin payı və rolü o qədər çoxdur ki!.. Burası da var: nəzəriyyə bədii ədəbiyyat yaratmasa da, bədii ədəbiyyat nəzəriyyəni yarada bilir, daha doğrusu, onun doğulmasına səbəb olur. Biri mahiyyəti yaradır, digəri isə onu açır.

\*\*\*

O, pis şairlərin ən yaxşısı idi...

\*\*\*

Elə etmək lazımdır ki, dövlətin əsgəri və ziyalısı ondan incik düşməsin. Əsgərin və ziyalının incikliyin dövlətçiliyin faciosidir.

\*\*\*

Əsl ziyanlıq odur ki, sən dərbəndli olmadan tutduğun əməlləri, hərəkət və davranışları görən Dərbənd camaati elə bilsin sən də Dərbənddənən, lənkəranlı sən Lənkərandan, gəncəli Gəncədən, naxçıvanlı Naxçıvandan, qarabağlı Qarabağdan, təbrizli Təbrizdən, urmiyalı Urmiyadan, zəncanlı Zəncandan, göyçəli Göyçədən, şirvanlı Şirvandan bilsin. Sevginlə, əməllinə Vətən boyda görünəsən, Vətənin hər yerindən görünəsən. Nə yaziq ki, bizim ziyanlığımızda bu keyfiyyət o qədər də çatışır...

\*\*\*

Savad təkcə yazib-oxumaq deyildir. Yazı-oxu vərdişi savad əldə etmək vasitə-

lərindən biridir. Savad isə dərin və hərtərəflə biliklər toplusudur, onun mənimsemənilərə və dərk olunmasıdır. Savada yazılıx yolu ilə olduğu kimi, şifahi-sözlü yolla da yiylənəmək mümkündür. Aşiq Ələsgər kimi. O, sahib olduğu dərin fəlsəfi-ürfəni bilikləri möhz şifahi-sözlü yolla əldə edərək özünün heyrətamız savadı ilə mötəbər yazı-pozu bilicilərini belə mat qoymağın bacarmışdır. Mən uşaqlıq çağlarımda çoxlu sayıda o cür köhnə kişilər görmüşüm. Onların dünyagörüşü və həyat təcrübəsi indiki çox oxumuşlardan irəlidə idi...

\*\*\*

Hesablamaşam: Azərbaycanda il ərzində təqribən iki milyon misradan artıq meyxana deyilir. Onların içərisində, görəsən, heç olmasa ikicə misra poeziya varmı?!

\*\*\*

Quşlar həyatları boyunca tək bircə dəfə yerə necə endiklərini bilmirlər - ovçu güləsindən tuş göldikləri zaman. Qalan bütün enişləri torpağı incitməyəcək dərəcədə ahəngdar, ehtiyatlı və zərif olur.

\*\*\*

O qız elə gözəl yeriib gedirdi ki, bilmək olmurdı ayaqqabılارının səsini eşidirsən, yoxsa ürəyinin tippiltisini...

\*\*\*

Yazın al yanağının nə olduğunu bilmək üçün Ordubad dağlarının lalə çağını görmək yetərlidir.

\*\*\*

Yuva başında iki göyərçin öz balalarına və biri-birinə qarşı elə həssas, elə səmimi, elə isti münasibət göstərir ki, istənilən ailə bu mehr-məhəbbətə həsədlə baxa bilər.

\*\*\*

Naxçıvan dağlarını görəndə adama rəssam olmaq həvəsi gəlir. Burda minillər yetə biləcək qədər tablo-rəsm ehtiyatı var.

\*\*\*

Ən dahi, ən dərin elmi fikri də sadə və aydın cümlələrlə söyləmək mümkündür. Mürakkəb, dəlaşiq və anlaşılmaz cümlələr işlətmək təfəkkürün qarışıq və aydın olmaması ilə bağlıdır.

\*\*\*

Qarışqa özündən qat-qat böyük bir yükü insanı heyrətdə qoyan şövq və əzəmetlə çəkib irəli aparır. Kaş onun alın tərini görüb silmək mümkün olaydı...

\*\*\*

Yaldaqçı, bu işin elə ustasıdır ki, özünen quyuq bulamaq məhərətilə ən sülək itləri də kölgədə qoya bilir.

\*\*\*

Milli kimliyini bilməyən xalq yanacağı çıxarılmış tank kimidir. O, böyük güce malik olsa da, bu hali ilə dəmir yığınından başqa bir şey deyildir.

\*\*\*

Dilimizin, ruhumuzun yüzillər boyundan bu gənə daşınmasında ortabab bir ozannı, eləcə də aşığın gördüyü iş Divan ədəbiyyatının ən mənəm deyən şairinin gördüyü işdən qat-qat çoxdur.

\*\*\*

Azərbaycan türkəsəsinin hansı səviyyədə poetik qüdrətə malik olduğunu Sarı Aşığın bayatıları qədər dəqiq ifadə edən

heç bir örnök yoxdur.

\*\*\*

Dəcəl və ərköyün uşaq olmuşam. Ancaq beş yaşından bəri ailəmizin adını və nəslimizin şərafını hər bir hərəkətimdə gözləmişəm. Ən sıltaq və dəlisov davranışlarına «atamin acığı tutar», «anam məni danlayar» gözüyle ölçübəm. O düşüncə şüurum alt qatında elə daşlaşır ki, adlı-sanlı professor kimi altmış yaşa doğru getdiyim indiki olğun çağimdada da hər gün hərəkət və davranışlarımdı həmin meyar üzərində qururam. Atam iyirmi il öncə rəhmətə gedib, ağıbırçək anam isə hələ əsasına söykənə-söykənə gəzib-dolaşır və hərdən məni danlamığından da qalmır. «Anam məni danlayan», - nə gözəl tənbehdi...

\*\*\*

Nənəmin heç yadımdan çıxmayan bir alqışı varydı: Çörəyiniz isti olsun, suyunuz sərin!

\*\*\*

2014-ci ildə beyin-qan dövranı ilə bağlı ciddi sarsıntı keçirib, səkkiz aya yaxın xəstə yətdim. Aylar sonra ayağa duran kimi Tovuza - anama baş çəkməyə getdim. Maşından düşəndə səksən üç yaşlı ağıbırçək anam əsasına söykənib məni bağına basdı. Sonra öz balaca usağına tapşırıq vermiş kimi: - Dur burda, - deyib də başılaşı başıma dolanmağa. Mən əlindən tutub onu bu niyyətindən daşındırmağa çalışdım. Anam güclə yerisə də, əlindəki əsasi ilə ərkəl kürəyimə vurub:

- Uşaqsan, harda qoymuşam, orda da dur, - dedi və sözündən çıxmak istəyən uşağına elə təpindi ki... Anamın hökmüne əməl etməkdən başqa əlacımlaqlı.

\*\*\*

Rəhmətlik atam Paşa kişi saz-söz sərafiyidi. Əhvalına uyğun gələn qoşmanı, bayatını, atalar sözünü elə böyük şövqə dileyən tətirirdi ki, gəl görəsən. Ahil vaxtlarında evlənmək vaxtı çatan cavan oğlanlara halal süd əmmiş, əsl-nəcabəti olan yerdən qız almağı məsləhət bilər və tez-tez də belə bir bayati çəkərdi:

*Gözəl alma,  
Gözəldi, gözəl alma.  
Əsil al, çirkin olsun,  
Bədəsil gözəl alma!*

Ancaq rəhmətlik özü camalpərəst olduğundan bəzən gözəl xanımlardan söz düşəndə ayrı bir bayati deyirdi:

*Daş daşı,  
Kərpic daşı, daş daşı.  
Çirkinlə plov yeyinca  
Get gözəlnən daş daşı.*

Mən belə məqamlarda zarafata salırdım:

- İndi hansı düz olur, əvvəl deyirdin “əsil al, çirkin olsun”, indi deyirsən “get gözəlnən daş daşı”...

O da özünəməxsus müdrikliklə:

- Ömür gözününən baxanda birinci düzdü. Amma könül də öz dediyini deyir. Könül gözününən baxanda ikincidən də keçmək olmur.

\*\*\*

Sızdən gözəli, sızdən güclüsü, sızdən yaxşısı heç yerdə yoxdur. Gözəli, güclünü, yaxşını hardasa uzaqlarda axtarmayı. O özünəndən, daha doğrusu, o siz özünənzüsünüz.

\*\*\*

Axşam qaranlığa qapanır, sabah isə aydınlığa açılır. Aydınlıqlar içində olasınlı-